



## Protez -ortopedik vasitələrlə təmin etmə komponenti

2022-ci il üçün sosial reabilitasiya və uşaqlara qayğı üzrə dövlət proqramının təsdiqlənməsi haqqında

## Programın istifadəçisi kimdir?



Protez-ortopedik məhsullara ehtiyacı olan sağlamlıq imkanları məhdud (SİM) şəxs

Protez-ortopedik məhsullara ehtiyacı olan SİM uşaq;



Anoftalm (ICD kodu-10-Q11.1) və Mikroftalm (ICD-10 kodu-Q11.2) olan şəxslər

## Proqrama qoşulmaq üçün lazımdır:

- ✓ Qəyyumluq və Himayəçilik orqanının adına yazılmış ərizə, bu ərizə proqramdan istifadə etmək istəyən şəxs, həmçinin onun qanuni nümayəndəsi tərəfindən təqdim edilə bilər. Ərizə yaşayış yeri üzrə Qəyyumluq və Himayəçilik orqanının rayon şöbəsinə verilə bilər;
- ✓ Proqram istifadəçisinin şəxsiyyətini təsdiq edən sənədin surəti ( Əgər şəxs 18 yaşdan kiçikdirsə doğum haqqında şəhadətnamənin surəti);
- ✓ Proqram istifadəçisinin qanuni nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya pasportun) surəti, himayədarlıq olduğu halda isə himayədarlıq müqaviləsi
- ✓ SİM şəxsin (SİM uşaqlar da daxil olmaqla) statusunu təsdiq edən sənədin surəti ( təqaüd vəsiqəsi) Göz protezi və 3 yaşadək uşaqların ortez ehtiyacları, həmçinin döş qəfəsi səviyyəsində 18 yaşadək uşaqların ikinci və ya daha çox dərəcəli skoliozu olan uşaq halları istisna olmaqla.)
- ✓ Tibbi sosial ekspertizanın müayinə aktı -forma N IV-50/2. Bu forma sağlamlıq imkanları məhdud olan şəxsin statusunu müəyyən etmək üçün müvafiq hüquqa malik olan tibb müəssisəsindən əldə edilə bilər. Proqrama qoşulmadan 30 təqvim günündən tez olmayaraq formanı götürmək tövsiyə olunur.
- ✓ Göz protezi olan hallarda şəxsə verilən tibbi forma 100/3.
- ✓ Veteran statusunu təsdiq edən sənəd və ya arayış (belə bir sənəd varsa)

**Qeyd:** Proqrama qoşulduqdan sonra siz Qəyyumluq və Himayəçilik orqanından proqramdan istifadə üçün vauçer alacaqsınız. Vauçerdən istifadə etmə şərtləri ilə yanında verilən məktubda tanış olacaqsınız.

## Xidmət göstərmə standartları

- » Aşağı ətrafın bütün səviyyələrinin amputasiyası zamanı - aşağı ətraf protezlərinin seçilməsi, hazırlanması və tənzimlənməsi;
- » Yuxarı ətrafın bütün səviyyələrinin amputasiyası zamanı - Yuxarı ətraf protezlərinin seçilməsi, hazırlanması və tənzimlənməsi;
- » Protezlərin seçilməsi, hazırlanması və tənzimlənməsi;
- » Göz protezinin (standart və ya fərdi) seçilməsi, hazırlanması və tənzimlənməsi (göz boşluğunun ekzoprotezi)
- » Əgər Müvafiq məhsulun zədələnməsi fiziki dəyişikliklə, xəstəliklə və ya travma səbəbindən fiziki dəyişikliklə, qəsdən zədələməklə əlaqəli deyilsə protez-ortopedik məhsulların alınmasından 12 , göz protezi olduqda 24 ay zamanət xidməti ərzində dəyişdirilə bilər.
- » İstifadəçilərə çatdırılan protez-ortopedik məhsulların təhlükəsiz və uzunmüddətli istifadəsi üçün fərdi təlimlərin və xüsusi təlimlərin keçirilməsi.
- » Aşağı ətraf protezlərinə ehtiyacı olan şəxslər üçün vacibdirsə və belə xidmət mümkündürsə gecə-gündüz yerləşdirmə təmin etmək (uyğunlaşdırılmış tualet və hamam, lazımi avadanlıq və fiziki imkanları məhdud şəxslər üçün uyğunlaşma vasitələri ilə ayrıca bölmə)

## Protez-ortopedik məhsullar necə verilir?

- » Protez-ortopedik məhsullar maddiləşdirilmiş vauçerlə verilir
- » vauçerin maliyyələşdirmə limitinə əlavə N1-də baxın

**Sağlamlıq imkanları məhdud olan uşaqlar məhsulların (xidmətlərin) faktiki dəyərinin 100%-i ilə, vauçerin maliyyələşdirilməsi limitinin 100%-i daxilində maliyyələşdirilir.**

Komponentlə nəzərdə tutulan məhsulun (xidməti) növü	Limit (lari)
<b>I. Protezləşdirmə</b>	
<b>1. Aşağı ətrafın protezləşdirilməsi</b>	
1.1. Ayaq biləyinin qismən amputasiyası və topuq oynağının çıxması zamanı laminasiya ilə protez	1300
1.2. Silikon laynerlə laminasiya yolu ilə ayaq biləyinin qismən amputasiyası və topuq oynağının çıxması zamanı protez	3900
1.3. Ayaq biləyi oynağının çıxması zamanı silikon laynersiz protez	1400
<b>1.2. Diz altı protezi</b>	
1.2.1. Diz altı modul protezi laminasiya yuvası ilə, 2 silikon-laynerlə, lazım gəldikdə bağlayıcı ilə, 18 aylıq zəmanətlə	3770
1.2.2. Diz altı modul protezi silikon layneri olmayan laminasiyalı yuva ilə	2327
1.2.3. Diz altı protezi-silikon laynerin dəyişdirilməsi	550
1.2.4. Alt dizin birinci dəfə protezləşdirilməsi zamanı - təkrar yuvanın hazırlanması və 2 silikon laynerin dəyişdirilməsi	1600
1.2.5. Alt dizin birinci dəfə protezləşdirilməsi zamanı - laminasiya ilə təkrar yuvanın hazırlanması	600
<b>1.3. Çanaq-budun çıxması zamanı protez</b>	
1.3.1. Modullu protez çanaq-budun çıxması zamanı laminasiya ilə, 2 illik zəmanətlə	4290
<b>1.4. Diz üstü protezi</b>	
1.4.1. Diz üstü modul protezi laminasiyalı yuva ilə, 2 silikon laynerlə, lazım gəldikdə bağlayıcılarla, 18 aylıq zəmanətlə	5135

1.4.2. Diz üstü modul protezi laminasiyalı yuva ilə, laynersiz	3614
1.4.3. Taxta düyünlü diz üstü protezi - taxta qəbuledici, dəri və ya metal qəbuledici və metal çərçivə	1500
1.4.4. Dizin çıxması zamanı laminasiyalı yuva ilə modul protezi	4380
1.4.5. Çanaq-budun çıxması zamanı modul protezi laminasiyalı yuva, 2 silikonla	5900
1.4.6. Diz üstü protezləşdirilmə - silikon laynerin dəyişdirilməsi	690
1.4.7. İlkin protezləşdirmə zamanı üst dizin protezləşdirilməsi - təkrar yuvanın hazırlanması və 2 silikon laynerin dəyişdirilməsi	1800
1.4.8. İlkin protezləşdirmə zamanı üst dizin protezləşdirilməsi - laminasiya ilə təkrar yuvanın hazırlanması	800
<b>2. Yuxarı ətrafların protezləşdirilməsi</b>	
2.1. Dirsək üstü protezləşdirmə	
2.1.1. Dirsək üstü modul protezi laminasiyalı yuva ilə	4342
2.1.2. Dirsək üstü modul protezi laminasiyalı yuva, silikon laynerlə	7410
2.2. Dirsək altı protezi	

2.2.1. Dirsək altı modul protezi laminasiya ilə	3250
2.2.2. Əl pəncəsi ( kosmetik) protezi xarici istehsal düyünlü	1690
2.2.3. Dirsək altı modul protezi laminasiyalı yuva, silikon laynerlə	6150
<b>II. Ortezləşdirmə</b>	
1. qıç-baldır oynaqlarını əhatə edən ayaq biləyinin ortezi	182
1.1 Hərəkətli ayaq biləyi oynaqı olan topuq oynaqını əhatə edən ayaq biləyinin ortezi	350
2. diz və qıç-baldır oynaqlarını əhatə edən ortez	1092
3. diz ortezi	910
4. Çanaq-baldır, diz və qıç oynaqlarını əhatə edən ortez	1287
5. Dirsək altı ortez	130
6. Dirsək oynaqlarını qoşmaqla ortez	234
7. Boyun səviyyəsində ortez	195
8. Döş-bel səviyyəsində ortez	910
9. Bel səviyyəsində ortez	747
<b>III. Gözün protezləşdirilməsi</b>	
1. Standart göz protezi	280

## Protez-ortopedik vasitələrlə təmin olunduğu halda 100% vauçer maliyyələşdirilməsindən kim faydalanır?

- Məhdud sağlamlıq imkanlarına malik uşaqlar;
- Xüsusi gecə-gündüz müəssisələrində tam dövlət təminatçılığında yaşayan istifadəçilər;
- Penitensiar müəssisələrdə olan şəxslər;
- Komissiyanın vauçerin verilməsi ilə bağlı qərar qəbul etdiyi zaman reyting balı 120 000-dən çox olmayan aztəminatlı ailələrin vahid məlumat bazasında qeydiyyatda olan ailə üzvləri;
- Yaşına görə təqaüdçülər (60 yaşdan yuxarı qadınlar, 65 yaşdan yuxarı kişilər);
- İki və ya daha çox protez-ortopedik məhsula (ortezlər istisna olmaqla) ehtiyacı olan şəxslər;
- „Müharibə və Müdafiyyə Veteranları haqqında” Gürcüstan Qanununun 11 və 12-ci maddələri ilə müəyyən edilmiş şəxslər;
- Qalan istifadəçilər məhsulların (xidmətlərin) faktiki dəyərinin 90%-i həcmində, vauçerin maliyyələşdirilməsi limitinin 90%-i daxilində maliyyələşdiriləcək.



## Qeydiyyat diaqramı

IV-  
100/a

**Tibbi forma 100** almaq üçün qeydiyyatda olduğunuz yerin pidiatrina müraciət edin, o sizi həkim-ekspertə yönləndirəcək. Tibbi forma götürmək prosedurdan və müvafiq sığorta paketindən asılı olaraq bəzi hallarda pulsuz ola bilər.

IV-  
50/4

Təqaüd vəsiqəsi, **sağlamlıq imkanları məhdud statusu**, tibbi ekspertiza keçirmə hüququ olan tibb müəssisələri tərəfindən verilir. Ən yaxın tibb müəssisəsinin ünvanını öyrənmək üçün 111 nömrəli pulsuz uşaq dəstəyi qaynar xəttinə zəng edin

IV-  
50/2

**Forma IV-50/2 sağlamlıq** imkanları məhdud şəxsin statusu haqqında arayışın verildiyi tibb müəssisəsi tərəfindən verilir. Qeyd olunan formada protez-ortopedik vasitələrinə ehtiyac olduğu göstəriləcəkdir

Vauçer

Sadalanan formaları hazırladıqdan sonra proqramda nəzərdə tutulmuş digər sənədlərlə birlikdə İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinə + (995 32) 2 39 53 11 müraciət edin. Vauçer üçün ərizə yerində yazılır.

**Qeyd: Ortopedik protez zamanı yalnız tibbi forma IV-100/a kifayətdir, 3 yaşa qədər uşaqlar üçün orteز və göz protezi və 18 yaşa qədər ikinci və daha çox dərəcəli skolioz zamanı fiziki imkanları məhdud statusu tələb olunmur.**

## Tez-tez verilən suallar:

**1. Əgər pediatr mənim uşağımı vacib hesab etdiyim həkim-eksperte yönləndirmirsə kimə müraciət etməliyəm?**

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

Gürcüstanın Xalq Müdafiyyəçisinin qaynar xətti: 14 81

---

**2. Alt proqramı həyata keçirən təşkilat kimdir?**

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

Onlayn platforma: <https://www.sheaghe.ge/ka>

Qaynar xətt: 0 800 900 902

---

**3. Mən protezdən sonrakı reabilitasiya kursunu harada keçə bilərəm və dövlət tərəfindən maliyyələşdirilirmi?**

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

Onlayn platforma: <https://www.sheaghe.ge/ka>

Qaynar xətt: 0 800 900 902

---

**4. Sağlamlıq imkanları məhdud şəxs statusunu almaq üçün hansı müəssisəyə müraciət etməliyəm?**

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

Onlayn platforma: <https://www.sheaghe.ge/ka>

Qaynar xətt: 0 800 900 902

---

**5. Zəmanət müddəti bitdikdən sonra protez/ortez zədələndikdə hansı növ xidmət pulsuzdur?**

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

---

**6. Proqramın təqdim etdiyi vauçer gecikdikdə və ya vauçerdə göstərilən xidmətlər alınmadıqda kimə müraciət edə bilərəm?**

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

Gürcüstanın Xalq Müdafiyyəçisinin qaynar xətti: 14 81





**MAC** GEORGIA

QKHŞ “Mac” 2008-ci ildə əsası qoyulan qeyri- hökumət təşkilatıdır. Təşkilatın məqsədi sağlamlıq imkanları məhdud olan uşaqlara, yetkinlərə və onların ailələrinə kömək etməkdir.

Kavsadze küçəsi N3, Tiflis 0179

+995 32 197 378

Ödənişsiz qaynar xətt: 0 801 200 202